

British Council announces winners of Creative Spark’s Big Ideas Challenge in Azerbaijan

23 July 2019

The British Council ran its largest video pitch competition, [the Big Idea Challenge](#), to encourage young people (18-35 year olds) to develop innovative start-up ideas and enterprise skills. This is part of the [Creative Spark: Higher Education Enterprise Programme](#) that provides the next generation with the ability to develop business ideas.

The winners were selected by a panel of national and international judges experienced in enterprise education and creative entrepreneurship. The general public voted for the **‘People’s Choice Public Vote Winner’**, with over 40,000 people involved.

Category	Winner Name(s)	Winning Pitch
Creative	Minira Musayeva Zahra Garayeva	Edible Bouquets
Digital Technology	Javid Bagirzadeh Solmaz Fatullayeva	Smart Parking
Social Impact	Sevan Mohammadpour	Boom, Filter and Tank
<i>People’s Choice</i>	Elvin Guliyev Ismayil Jamilli Jabbar Pashazade	Music is Life
Country Champion	Sevan Mohammadpour	Boom, Filter and Tank

The competition ran in the countries of South Caucasus, Central Asia and Ukraine from **2 April to 9 June**. Thousands of young entrepreneurs participated with over 800 applicants shortlisted and 48 higher education and creative institutions supported this initiative. Young entrepreneurs were competing in three categories: **Digital Technology, Social Impact and Creative Ideas**.

All country champions will share prizes worth £25,000 in ‘start up’ funds, as well as mentoring support, a financed study tour to the UK (Oxford and London). Finalists will be awarded with the World Intellectual Property Organisation (WIPO) courses on intellectual property to help entrepreneurs protect their business ideas.

Richard Everitt, Director Education and Society, Wider Europe, British Council comments:

“We are delighted to work in partnership with London Metropolitan University to generate over 500 new business ideas as part of the Creative Spark programme, and to unlock incredible creative talent in the programme countries.”

For full details about the Big Idea Challenge in Azerbaijan, please visit:

<https://www.britishcouncil.az/en/programmes/education-society/creative-spark/big-idea-challenge>

For further information, please contact:

Sevinj Aghazada | Creative Spark Programme Coordinator | British Council in Azerbaijan
sevinj.aghazada@britishcouncil.az | T +994 (0) 12 497 1593

Einar Iliyev | Marketing Manager | British Council in South Caucasus
einar.iliyev@britishcouncil.org | T +994 (0) 12 497 1593

About Creative Spark

Creative Spark is a five-year initiative that aims to develop enterprise skills and the creative economy across seven countries in Central Asia, South Caucasus and Ukraine.

The programme focuses on three areas to give young people improved access to international networks, markets and resources:

1. Development of partnerships between universities and creative institutions in the UK and their equivalents in programme countries – this year all 90 partner organisations involved in the programme will come together at the University of Oxford (UK) to share expertise, learnings and further develop their projects.
2. Delivering enterprise skills packages to students, graduates and creative entrepreneurs, ranging from pitching ideas and starting a business, to protecting intellectual property and securing financial support – everyone involved will be able to participate in an online ‘enterprise pitch competition’ across the programmes countries with UK based professional development courses.
3. Delivering an English Learning Programme with a range of new digital language learning content. This will include online learning packs on the English Channel platform, online courses and new Massive Open Online Courses (MOOC) focused on English for entrepreneurship and English Clubs.

About the British Council

The British Council is the UK’s international organisation for cultural relations and educational opportunities. We work with over 100 countries in the fields of arts and culture, English language, education and civil society. Last year we reached over 75 million people directly and 758 million people overall including online, broadcasts and publications. We make a positive contribution to the countries we work with – changing lives by creating opportunities, building connections and engendering trust. Founded in 1934 we are a UK charity governed by Royal Charter and a UK public body. We receive 15 per cent core funding grant from the UK government.

www.britishcouncil.az

British Council is committed to Equality, Diversity and Inclusion.

British Council Creative Spark proqramı çərçivəsində Azərbaycanda Big Idea Müsabiqəsinin qaliblərini elan etdi

23 iyul 2019

British Council innovativ start-up ideyaların və biznes bacarıqlarının inkişaf etdirilməsi üçün gənc şəxsləri (18-35 yaş arası) təşviq etmək məqsədilə özünün ən böyük video-təqdimat müsabiqəsi olan [Big Idea Challenge müsabiqəsini](#) həyata keçirmişdir. Bu gələcək nəslə biznes ideyalarının inkişaf etdirilməsi bacarığı ilə təmin edən [Creative Spark: Ali Təhsil Müəssisəsi Proqramının](#) bir hissəsidir

Qaliblər biznes təhsili və kreativ sahibkarlıq sahəsində təcrübəli yerli və beynəlxalq münisflər paneli tərəfindən seçilmişdir. “Xalq səsverməsinin qalibi”-ni seçmək üçün cəlb edilmiş 40 000-dən çox şəxs səsvermədə iştirak etmişdir

Kateqoriya	Qalibin adı (adları)	Qalib gəlmiş təqdimat
Yaradıcılıq	Minirə Musayeva Zəhra Qarayeva	Edible Bouquets
Rəqəmsal Texnologiya	Cavid Bağirzadə Solmaz Fətullayeva	Smart Parking
Sosial Təsir	Sevan Məhəmmədpur	Boom, Filter and Tank
Xalq Səsverməsi	Elvin Quliyev İsmayıl Cəmilli Cabbar Paşazadə	Music is Life
Country Champion	Sevan Məhəmmədpur	Boom, Filter and Tank

Müsabiqə **aprelin 2-dən iyunun 9-a qədər** Cənubi Qafqaz ölkələrində, Mərkəzi Asiya ölkələrində və Ukraynada keçirilmişdir. 800-dən çox namizədin ilkin seçim mərhələsindən uğurla keçdiyi müsabiqədə minlərlə gənc sahibkar iştirak etmiş, 48 ali təhsil müəssisəsi və yaradıcı müəssisə isə bu təşəbbüsü dəstəkləmişdir. Gənc sahibkarlar üç kateqoriyada mübarizə aparmışdır: **Rəqəmsal Texnologiya, Sosial Təsir və Yaradıcılıq**.

Ölkə çempionları “start-up” büdcəsi kimi nəzərdə tutulmuş 25 000 funt-sterlinq dəyərində pul mükafatını bölüşəcəkdir, eyni zamanda, onların təliminə dəstək göstəriləcəkdir və Birləşmiş Krallığa (Oksford və London) maliyyələşdirilmiş təlim səfəri təmin ediləcəkdir. Bütün kateqoriya qaliblərinin öz ideyalarını inkişaf etdirməsi və reallaşdırması üçün onlara Birləşmiş Krallığın ekspertlər tərəfindən kompleks marketing, biznes dəstəyi və təlim təşkil ediləcəkdir. Qalib gəlmiş iştirakçılara Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) sahibkarların öz biznes ideyalarını qoruyub saxlamasına yardım etmək üçün əqli mülkiyyət kursları keçiriləcəkdir.

British Council-in Təhsil və Cəmiyyət üzrə Şərqi Avropa regiondakı direktoru, Richard Everitt, bu haqda bildirir:

“Biz Creative Spark proqramının bir hissəsi kimi 500-dən çox yeni biznes ideyasının yaranması və proqram ölkələrində heyratımız yaradıcılıq gücünə malik istedadlı şəxslərin kəşf edilməsi üçün London Metropolitan Universiteti ilə birgə əməkdaşlıqdan məmnunluq hissi duyuruq.”

Müsabiqənin finalına çıxmış bütün iştirakçılar sosial sahibkar Leyla Seyidzadə və Youth Inc. təşkilatının əməkdaşı Edmund Hillary tərəfindən keçirilmiş biznes və sahibkarlıq təlimində iştirak etmişdir.

Big Idea Challenge müsabiqəsi haqqında daha çox məlumat əldə etmək üçün aşağıdakı veb-səhifəyə daxil olun: <https://www.britishcouncil.az/programmes/education-society/creative-spark/big-idea-challenge>

Əlavə məlumat əldə etmək üçün əlaqə saxlayın:

Sevinc Ağazadə | Creative Spark proqramının koordinatoru | British Council-in Azərbaycandakı ofisi
sevinj.aghazada@britishcouncil.az | **T** +994 (0) 12 497 1593

Einar İliyev | Marketing üzrə menecer | British Council Cənub Qafqazdakı ofisləri
einar.iliyev@britishcouncil.org | **T** +994 (0) 12 497 1593

Creative Spark haqqında

Creative Spark Mərkəzi Asiya ölkələrində, Cənubi Qafqaz ölkələrində və Ukraynada (ümumilikdə yeddi ölkədə) biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə nəzərdə tutulmuş beş illik təşəbbüsdür.

Proqram gənclərin beynəlxalq şəbəkələrə, bazarlara və resurslara daha yaxşı çıxışını təmin etmək üçün diqqəti üç sahəyə yönəldir:

- Birləşmiş Krallığın universitetləri, yaradıcı müəssisələri və proqram ölkələrində bunlara ekvivalent qurumlar arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi-bu il proqrama cəlb olunmuş 90 tərəfdaş qurumun hamısı layihə üzrə öz təcrübələrini, öyrəndiklərini və öz layihələrinin gələcək inkişafı ilə bağlı fikirlərini bölüşmək üçün Oksford Universitetində toplaşacaqlar.
- Tələbələrə, məzunlara və yaradıcı sahibkarlara ideyaların təqdim edilməsi və biznesin qurulmasından başlayaraq əqli mülkiyyətin qorunması və maliyyə dəstəyinin təmin edilməsinə qədər sahibkarlıq bacarıqları ilə bağlı təlim paketinin təklif olunması- cəlb olunmuş hər bir şəxs Birləşmiş Krallıq əsaslı peşəkar inkişaf kursları ilə proqram ölkələri boyunca onlayn "təşəbbüsün təqdim edilməsi müsabiqəsi"ndə iştirak edə biləcəklər.
- Dilin tədrisinə dair bir sıra yeni rəqəmsal vasitələrlə ingilis dilini öyrənmə proqramının təklif olunması Bura "English Channel" platformasında təlim paketləri, onlayn kurslar, sahibkarlıq fəaliyyəti üçün ingilis dilinin öyrənilməsinə istiqamətlənmiş yeni "Geniş kütlə üçün açıq olan onlayn kurslar" (MOOC) və ingilis dili klubları daxil olacaq.

British Council haqqında

British Council Birləşmiş Krallığın mədəni əlaqələr və təhsil imkanları üzrə beynəlxalq təşkilatıdır. Biz 100-dən çox ölkə ilə incəsənət və mədəniyyət, ingilis dili, təhsil və vətəndaş cəmiyyəti sahəsində əməkdaşlıq edirik. Keçən il səsimizi 75 milyondan çox insana birbaşa yolla, ümumilikdə 758 milyon insana isə onlayn şəkildə, yayımlar və nəşrlər vasitəsilə çatdırmışıq. Biz əməkdaşlıq etdiyimiz ölkələrə töhfəmizi veririk – imkanlar yaradaraq, əlaqələr quraraq və etibarımızı möhkəmləndərək insanların həyatını dəyişirik. Təşkilatımız 1934-cü ildə təsis edilmişdir. Birləşmiş Krallığın Kral Xartiyası əsasında fəaliyyət göstərən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumuyduq. Biz Birləşmiş Krallıq hökumətindən 15% əsas maliyyələşdirmə qrantı alırıq.

www.britishcouncil.az

British Council Bərabərlik, Müxtəliflik və İnküzivlik prinsiplərinin tərəfdarıdır.